

# NAXÇIVANDA AÇDIĞIM SAHƏR

## “Qızlar bulağı”nda düşündüklərim

(Altıncı yazı)

**Bayırda nəfəs dərmədən  
ələnən gürşadın səsi "Gənc-  
lik" kafesinin içərisində də  
eşidilir. Səhərin ilk müştəri  
olduğumdan kafenin işçiləri  
demək olar ki, hamısı diq-  
qətlərini mənə yönəldiblər.  
Hiss ediblər ki, qəribəm. Dil-  
li-dilavər bir oğlan yaxınlaşır  
mənə. Tanış oluruq. Adı Za-  
kirdi. Bu kafedə yenice baş-  
layıb işləməyə. Deyəsən ad-  
ministratordu. Onun səmi-  
miyyəti, ümumiyyətlə bu ka-  
fenin içərisindəki aura diq-  
qətçəkəndi. Mən də bundan  
istifadə edib ərkələ deyirəm:**

- Naxçıvan nemətləriyle bir  
səhər yeməyi keçir könlüm-  
dən.

Bu təklifimi Zakir də səmi-  
mi qarşılıyır. "Heç bir problem  
yoxdu"- deyir. Süfrəyə pendir,  
çay gəlir önce. Əlavə nə sifa-  
riş edəcəyimi soruşurlar. Bəs  
edər" deyirəm. Və Zakirle  
söhbət zamanı öyrənirəm ki,  
metbuatla, televiziya ilə bağlı  
gənclərdəndi. Üstəlik, qardaşı  
da torpaqlarımızın qorunması  
uğrunda döyüslərdə qəhrə-  
manlıq göstərənlərdən, sən-  
gərdə düşmənə "dərə" verən-  
lərdəndi. Elə bu söhbət zama-  
ni mobil telefonuma zəng gə-  
lir. Artıq dostlar məni axtarma-  
ğa başlayıblar. İlk zəng Hü-  
seyin Əsgərovdan. Salamlas-  
şırıq. Harada olduğumu soru-  
sur. Otelin yaxınlığında oldu-  
ğumu söyleyirəm. O da otelin  
digər bir istiqamətində dayan-  
lığınu vurğulayır. Dərhal səhər  
yeməyinin haqq-hesabını ve-  
rib Hüseynin dayandığı yere  
terəf yönəlirəm. Bəli, bu da  
xeyli vaxtdı ki, görüşmədiyim  
dəyərlə həmkarım, dostum, gö-  
zəl yazıçı-publisist, həm de  
şuxluğunu ilə həmişə məndə ve  
dostlarımıda xoş ovqat yara-  
dan Hüseyin Əsgərov! Görüşü-  
rük, hal-əhval tuturq. Yene  
özünəməxsus aurasında olan  
Hüseyin qardaşım məni bir ba-  
laca danlayır və oruc tutduğu  
üçün birlikdə çox ola bilmədi-  
yiməz görə üzrxahlıq edir.  
Bir-birimizin yazı-pozusu ilə  
maraqlanırıq. Hüseyin yenice  
işiq üzü görmüş kitablarını  
mənə bağışlayır və bir də hə-  
yətinin ilk nübarı olan meyvə-  
lərdən nəvələrim üçün hazırla-  
diği payı göstərib deyir:

- Bunu uşaqlara çatdır. İn-  
şallah, özləri gəlib paylarını  
burda dərib doyunca yeyər-  
lər...

Açığını deyim ki, bu diqqət  
könlümü bir az da yuxaldır.  
Hiss edirəm ki, saygı, münasi-  
bət öz təsirini göstərir. Burada  
məsələ heç də hansısa bir pa-  
yi, hədiyyəni qəbul etməkdən  
getmir. Və təbii ki, Naxçıvana  
səfərimdə məqsəd nə bu pay-  
dı, nə də hədiyyə. Amma diq-

qət tamam fərqli bir şeydi. Bu-  
nun üçün Hüseyin qardaşımı  
bir daha təşəkkür edirəm. O,  
işə tələsir. Mən isə onun getir-  
diyi payı dostlardan birlərin  
məşinə yerləşdirib Naxçıva-  
nin nə vaxtdan bəri adını eşi-  
dib ziyarət edə bilmədiyim  
"Qızlar bulağı"na tərəf tələsir-  
əm...

Bəli, qəribə bir məkandır bu  
"Qızlar bulağı". Parkdan üzüa-  
şağı düşdükçə gözlərimin  
önünde Şuşanın qırxpilləkəni  
canlanır. Pillələri endikcə hər  
qatda havanın da dəyişkenli-  
yinin təsiri hiss olunur. Lap  
aşağı enirəm. Gözümün önün-  
də ovulmuş, kahaya bənzəyən  
bir mənzərə açılır. Bu kaha  
ansamblin fonunda "Qızlar bu-  
lağı" məndə elə bir duyğu ya-  
radır ki, sanki tükən də na-  
zik, hörmət sapı qədər diq-  
qətçəkən nazik su axını əleyin  
gözlərindən üzüshağı axır.  
Arası kəsilmədən sözüllən bu  
suların altına ovcumu tuturam.  
Buz kimidi. Bir azdan ovcum  
dolor. Suyu içməyə tələsmi-  
rəm. Mənə elə gəlir ki, indiki  
anda daşların arasından qaya-  
nın yarib gələn bu suyu içmək-  
dən çox, onu öpmək, ona se-  
də etmək lazımdı. Çünkü bu  
naziklikdə suyun o sərt daşla-  
rı necə dəlməsinin özü bir mö-  
cüzədi.

Doğrudu, burada suların  
axıb bir yerde birləşdiyi, bula-  
ğa çevrildiyi yer də var. Mən  
həmin o gözü də seyr edirəm.  
Amma mənə daha çox eləcə  
sap kimi üzüshağı sizib gələn  
sular və onun həzin piçiltisi  
daha xoş gelir. Hətta məndə,  
bulaq başında tellərini meh-  
darayan bir gözəlin saçını da  
xatırladır. Bəlkə də burada bir  
sirr, bir möcüzə var. Bilmirəm,  
amma mənim üçün bu "Qızlar bu-  
lağı" doğrudan-doğruya  
yaddaqlan bir gözəl yer oldu.  
Elə ona görə də ovcumda  
suyu içməmiş üreyimden  
gəlib keçdi ki, deyəm:

**Adını eştimişdim  
Gəlib özünü gördüm...  
Daşların arasından  
Gülən gözünü gördüm -  
Qızlar bulağı...**

**Piçiltin şəh səsidi  
Həzin bir meh səsidi...  
Ünvanın görüş yeri  
Mən aşiqin bəsidi -  
Qızlar bulağı...**

**Gedənlər dönür sənə,  
Pillələr enir sənə...  
Ovuc açdım önündə  
Atəşin sinir mənə -  
Qızlar bulağı...**

**O, könlümdə mənimle  
Dolaşır addım-addım...  
Burda da qoşalaşır**

**Sevgimlə mənim adım -  
Qızlar bulağı...**

**Ürəyi alıb ələ  
Gəlmışəm demə, belə...  
Qonaqlarına mənim  
Sevgimdən nağıl ələ -  
Qızlar bulağı...**

Bəli, bulağın etrafındaki  
hemin o kaha formalı yerlərə  
bir maraqla, həm də bir az nə-  
yisə öyrənmək istəyi ilə baxı-



ram. Kahanın tavanına əlimi  
çekirəm. Çox sərtdi. Amma bu  
sərtlik adamın əlini incitmır,  
göynətmir. Görünür, yerin adı,  
ünvanın özü ince olduğunu  
daşlar da, qaya parçası da ruh  
oxşayır, könül sevindirir. Düş-  
düğüm pillələrlə yuxarı qalxi-  
ram. Yanılmırımsa, ikinci  
döngədən sonra burada o  
mənzərəni tamamlayan bir  
çay evi var. Düşünürəm ki,  
Qızlar bulağının suyundan  
dəmlənmiş bir stəkan çayı iç-  
mədən burdan getmək günah  
olar. Belə də edirəm. Çay gə-  
tirilir, özü də qoz mürəbbəsilə.  
Qiymət də o qədər baha deyil.  
Paytaxtla müqayisədə havayı-  
di. Mən etrafı yaddaşma, gö-  
zümə köçürü-köçürü təessü-  
ratları ürəyimə yaza-yaza  
çox məhərətlə dəmlənmiş bu  
çayı tələsmədən içirəm. Təy-  
yarənin vaxtına hələ üç saat  
var. Üstəlik, dostları da işdən  
ayırmamaq əsas şərtdi...

Bəli, Naxçıvana bu dəfəki  
səfərimdə cəmi bir gün və bir  
neçə saat vaxt tapa bildim. İl-  
lərden, aylardan, heftelərdən  
qopartdım onu. Düşünürəm ki,  
bu, bir yazı adımı kimi söz  
qazancım, bir vətəndaş kimi  
görüb şahid olmaq haqqım, bir  
insan kimi səyahət hüququm  
və nəhayət, bu torpağa xüsusi  
marağı, istəyi olan adam kimi

ziyarət şərəfim idi. Bunu mə-  
nə Tanrı nəsib etdi!..

Hə, saata baxıb çay evin-  
dən pillə-pillə üzüyuxarı qalxi-  
ram. Düşünürəm ki, Naxçıva-  
na gəlib onun bazarına baş  
çəkməmək hardasa qüsür sa-  
yıla bilər. Üstəlik, bazarada  
alış-veriş etməkdən daha çox  
ordakı reallıqları görmək oldu-  
ğun yer haqqında adamda əla-  
və təəssüratlar yaradır. Yəni,  
alış-verişin özü həmin məkan-  
dakı alıcılıq qabiliyyəti ilə ya-  
naşı, adamların tələbatlarını  
ni da, isteklə-  
rinin də bürüze  
verir, ehtiyac-  
larını da gös-  
tərir. Bax, bu  
şərtləri daha  
vacib saydı-  
ğımdan gəzə-  
gəzə Naxçı-  
van bazarına  
gelib çatıram. Təbii ki, yol-  
boyu hər səfə-  
rimdə diqqəti-  
mi çəkən mə-  
qamlar yadda-  
şında təzələ-  
nir. Və mən  
xüsusi olaraq  
vurğulamaq  
istəyirəm ki,  
Naxçıvan şe-  
hərindəki inizi-

batı binaların demək olar ki,  
hamisinin görünüşü ürəkaçan,  
göz oxşayındı. Bu binaların  
arxitekturası müasirliklə milli-  
liyin ortam bəhrəsidi, yəni istər  
Vergilər Nazirliyinin, istər  
Ədliyyə Nazirliyinin və yaxud,  
Səhiyyə Nazirliyinin, eləcə də  
digerlərinin binaları Avropa  
stile ilə yanaşı, Azərbaycan  
memarlığını da ifade edə bilir.  
Tam səmimi deyəcəm, burada  
görüyüm həmin o binaların  
etrafında yaradılmış gözəlliyyin  
özü də adamda xoş əhval ya-  
radır. Xüsüsilə, mənim yadda-  
şında Naxçıvanın Statistika  
İdarəsinin binası öz qeyri-adi-  
liyilə qaldı. Və mənim o bina-  
ya olan bir marağım geriye  
dönüb təkrar onu müşahidə  
etməyə həvəsləndirdi...

Təbii ki, Naxçıvanda hələ  
ötən səfərimdə ziyarət etdiyim  
Hüseyin Cavid əfəndinin, Mö-  
minə Xatunun müqəddəs ün-  
vanlarını bu dəfə də unutma-  
mışdım. Onları atüstü də olsa  
seyr etmək, böyük Cavid əfən-  
dinin ruhuyla bir anlıq baş-ba-  
şa qalmaq şərəfini əldən bu-  
raxmadım...

Beləcə, gəzə-gəzə gəlib  
çixdim Naxçıvan bazarına.  
Bütün bazarlarda olduğu kimi,  
burada da hər kəs öz işindəy-  
di. Yadına atamın bir sözü  
düsdü. Rəhmətlik deyirdi ki,  
bazarla alan aldanır, satan al-

dadır. Bilmirəm, bu deyim, bu  
ifadə Naxçıvan bazarına nə  
qədər şamil ola bilər, amma  
alış-veriş olan yerde alib-al-  
datmaq mənənə qəcilməz bir  
gerçeklikdi. Elə ona görə də  
bazarı başdan-başa gəzirəm.  
İstənilən tərəvəz növü, mey-  
velər boldu bazarда. Bazarın  
sənaye və ərzaq məhsulları  
satılan bölmələri də var. Düşü-  
nürəm ki, Naxçıvana gəlib  
Naxçıvan duzu almadan Bakı-  
ya dönmək heç də yaxşı hal  
deyil. Belə də edirəm. Satıcı-  
dan bir kilogram narın şəkildə  
üyüdülmüş Naxçıvan duzu ali-  
ram. Özü də duz qiyemetinə,  
yəni bir manata. Düşünürəm  
ki, süni yolla, yəni texniki  
üsulla yodlaşdırılmış Masazır  
gölünün duzundansa, süfrədə  
Naxçıvan duzunun olması da-  
ha məsləhətdir.

Bəli, dostlar yığışib, sa-  
laşmaq məqamı. Asım müəllim,  
Əbülfəz Ülvi Bakıdakı  
dostlara salam gönderirlər.  
Görüşün atüstü olmasından o  
qədər də razı qalmadıqları  
hiss olunur. Amma mən zama-  
nın darlığına baxmayaraq,  
dostlarımın bu boyda sevgisi-  
nə, diqqətinə layiq görüldüyü-  
mü xüsusi fəxarət hissələ dilə  
gətirirəm. Və bildirirəm ki, on-  
ların varlığı, ümumiyyətlə isə  
Naxçıvanın bugünkü durumu  
mənim üçün çox önemli və  
yaddaqalandı. Çünkü mən bu  
şəhərdə özümü dünyadan ən  
möhəşəm ünvanlarından bi-  
rində hiss etdim. Bir qonaq,  
bir müsəfir kimi gördüm və  
inandım ki, Naxçıvan dünya  
şəhəridi. Bunu etraf etmək la-  
zımdı! Elə ona görə də:

**Hər gelişim ziyarət,  
Hər görüşüm şərəfi.  
Dilmidə həm nəqarət,  
Həm də özəl tərəfi -  
Naxçıvan!**

**Oymaq-oymaq dolaşib  
Bulaq-bulaq içirəm.  
Yağışına bulaşib  
Mehindən don biçirəm -  
Naxçıvan!**

**İçimdə qəm əridir  
Qovuşduğum hərarət.  
Doğmalığın sırrı  
Səndəki bu məharət -  
Naxçıvan!**

**Yenilməzsən, həm də mərd  
Vətən səndə öncədi!  
Kökü üstə sərtdən sərt  
İncədən də incədi -  
Naxçıvan!**

... Bu da Naxçıvan Beynə-  
xalq Hava limanı... bu da 256  
saylı Naxçıvan-Bakı reysi ilə  
havaya qalxacaq təyyarə... Bu  
da mən, Naxçıvana "hələlik"  
deyən bir söz adamı...